



Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1424/2019

18.02.2019

ALİ MƏHKƏMƏ

**Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsi
Mülki Kollegiyasının
Q Ə R A R İ**

İş № 2(102)-1424/2019

18 fevral 2019-cu il

Bakı şəhəri

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Vəliyeva Elşənə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2018-ci il tarixli, 2(105)-4491/2018 nömrəli qərardadından cavabdehlər X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyribəy oğlunun kassasiya şikayəti üzrə mülki işə baxaraq,

MÜƏYYƏN ETDİ:

İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri, S.Stalski küçəsi ev 28-də yerləşən evə və həyətyanı torpaq sahəsinə istifadə hüququnun tanınması, yetkinlik yaşına çatmayan uşaqları 21 yanvar 2003-cü təvəllüdlü X3 və 24 aprel 2005 təvəllüdlü X8 ilə birlikdə mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmış, Qusar şəhəri, S.Stalski küçəsi 28 sayılı evə köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Qusar şəhəri, S.Stalski küçəsi, ev 28-də yerləşən və onun mülkiyyətində olan yaşayış evinə qeydiyyatdan çıxarılması və həmin şəxsə məxsus olan əmlakın onun evindən aparılmasının ona tapşırılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Qusar Rayon Məhkəməsinin (hakim A.Y.Vəliyev) 26 sentyabr 2017-ci il tarixli, 2(029)-1095/2017 sayılı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh xüsusi mülkiyyətində olan Qusar şəhəri, S.Stalski küçəsi, 28 sayılı fərdi yaşayış evinə İddiaçı istifadə hüququ tanınmaqla onun yetkinlik yaşına çatmayan uşaqları 21 yanvar 2003-cü il təvəllüdlü X3 və 24 aprel 2005-ci il təvəllüdlü X8 ilə birlikdə həmin evə köçürülməsi, qalan hissədə iddianın rədd edilməsi və Cavabdeh qarşılıqlı iddiasının rədd edilməsi qətdir.

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.O.Quliyev, A.Q.Hüseynov və G.F.Tağızadə) 24.01.2018-ci il tarixli, 2(105)-626/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin olunmamış, Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Q.Ə.Allahverdiyev, İ.R.Xələfov və Ə.Ə.Şadiyev) 30.05.2018-ci il tarixli, 2(102)-3770/2018 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.01.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Bundan sonra, Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən cavabdehlər X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlu apellyasiya şikayəti verərək onun ləğv, ilkin iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdirlər.

Qusar Rayon Məhkəməsinin (hakim A.Vəliyev) 03 oktyabr 2018-ci il tarixli, 2(029)-1095/2017 sayılı qərardadı ilə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.

Qusar Rayon Məhkəməsinin (hakim A.Vəliyev) 22 oktyabr 2018-ci il tarixli, 2(029)-1095/2017 sayılı qərardadı Qusar Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Ə.Abbasov, Ş.R.Abasov və T.Q.Məmmədov) 15.11.2018-ci il tarixli, 2(105)-4491/2018 nömrəli qərardadı ilə cavabdehlər X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlunun apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

Cavabdehlər X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlu və onların vəkili X9 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2018-ci il tarixli qərardadından kassasiya şikayəti vermişlər.

KASSASIYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

Cavabdehlər X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlu və onların vəkili X9 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2018-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv, şikayətə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər.

Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, sadə bir tarix səhvinə görə şikayətin qeyri-mümkün hesab edilməsi əsassızdır.

PROSESSUAL MƏSƏLƏLƏR:

Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosesual hüquq normalarının düzgün tətbiqini yoxlayır.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 15.11.2018-ci il tarixli qərardadı ilə X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlunun apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən prosesual hüquq normalarını düzgün tətbiq etmişdir.

Belə ki, Mülki Prosesual Məcəllənin 361.1.3-cü maddəsinə əsasən apelyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı qeyd edilməlidir.

Prosesual qanunvericiliyin tələbindən də görünür ki, şikayətdə şikayət edilən məhkəmə qərarının qəbul edilmə tarixi qeyd edilməlidir.

İş materiallarından görünür ki, X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlu tərəfindən Qusar rayon Məhkəməsinin 2(029)-1095/2017 sayılı, 08 oktyabr 2018-ci il tarixli qərarından şikayət verilmiş, şikayətin nəticə hissəsində Qusar Rayon Məhkəməsinin 2(029)-1095/2017 sayılı, 08 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir.

İş materiallarından görünür ki, Qusar Rayon Məhkəməsinin hazırki iş üzrə 08 oktyabr 2018-ci il tarixli qərarı mövcud deyildir.

Göründüyü kimi, X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlu faktiki olaraq Qusar Rayon Məhkəməsinin 2(029)-1095/2017 sayılı iş üzrə mövcud olmayan qərarının ləğv edilməsini xahiş etmişdir. Bu da Mülki Prosesual Məcəllənin 361.1.3-cü maddəsində apelyasiya şikayətinin məzmununa dair irəli sürülən tələblərə uyğun deyil.

Mülki Prosesual Məcəllənin 366.1-ci maddəsinin mənasına görə apelyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apellyasiya qaydasında baxılması üçün prosesual əsasların olması, yəni apellyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apelyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir.

Mülki Prosesual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət mövcud olmayan qərardan verildiyindən, işə apellyasiya qaydasında baxılması üçün prosesual əsaslar olmadığından şikayət qeyri-mümkün hesab edilməlidir.

Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tətbiq edilməli olan prosesual hüquq normalarının düzgün tətbiq edilməmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas deyildir.

Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehlər X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlunun kassasiya şikayəti təmin edilməsin.

İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2018-ci il tarixli, 2(105)-4491/2018 nömrəli qərarı dəyişiklik edilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Sədrlik edən:

Hakimlər:

Əsli ilə düzdür

Ali Məhkəmənin hakimi
Sənan Hacıyev